

MÜSTƏQİL AUDİTORUN HESABATI № Jx056klkA3

«Bakı-Pivə» Açıq Səhmdar Cəmiyyətinin təsisçilərinə:

Rəy

Biz, «Bakı-Pivə» Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra «Cəmiyyət») 31 dekabr 2023-cü il tarixi üçün maliyyə vəziyyəti haqqında hesabat, mənfəət və ya zərər və həmin tarixdə başa çatan il üçün digər məcmu gəlirlər haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabat, habelə maliyyə hesabatlarına dair qeydlər, o cümlədən mühasibat uçotunun əsas prinsiplərinin xülasəsindən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

Bizim fikrimizcə, əlavə edilən maliyyə hesabatları, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına («MHBS») əsasən, 31 dekabr 2023-cü il tarixinə şirkətin maliyyə vəziyyətini, habelə onun maliyyə nəticələrini və həmin vaxt başa çatan il üçün pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından ədalətli şəkildə əks etdirir.

Rəy üçün əsaslar

Biz auditini Beynəlxalq Audit Standartlarına («BAS») uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın «Maliyyə hesabatlarının auditini» üzrə auditorun məsuliyyəti» bölməsində əks etdirilir. Biz Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normalara uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə və İESBA Məcəlləsinə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və müvafiqdir.

Digər məlumatlar

Digər məlumatlara görə rəhbərlik məsuliyyət daşıyır. Digər məlumatlar rəhbərliyin hesabatı və sədrin ifadəsinə daxil edilmiş digər məlumatları əhatə edir, lakin maliyyə hesabatlarını və onlara dair auditor hesabatımızı daxil etmir. Maliyyə hesabatlarına dair rəyimiz digər məlumatları əhatə etmir və biz onlara dair təsdiqləmə qənaətinə heç bir formada ifadə etmirik.

Maliyyə hesabatlarının apardığımız auditlə əlaqədar bizim vəzifəmiz digər məlumatlarla tanış olmaq və bunu edərkən, digər məlumatların maliyyə hesabatları ilə və ya audit zamanı əldə etdiyimiz məlumatlar ilə uyğun olub-olmamasını və ya başqa qaydada əhəmiyyətli dərəcədə təhrif ehtimalının olunub-olmamasını nəzərdən keçirməkdir. Əgər yerinə yetirdiyimiz iş əsasən, həmin digər məlumatlarda əhəmiyyətli təhrifin mövcud olması qənaətinə gələrsə, bu fakt barədə hesabatda məlumat verməliyik. Bununla bağlı verəcəyimiz heç bir məlumat yoxdur.

Fəaliyyətin fasiləsizliyinə dair əhəmiyyətli qeyri-müəyyənlik

Biz diqqəti Cəmiyyətin maliyyə hesabatlarına dair izahedici 3-cü qeyddə olan koronavirus infeksiyasının yayılması şəraitində və bunun iqtisadi nəticələri ilə bağlı Cəmiyyətin fəaliyyətinin davam etdirilməsinə dair qeyri-müəyyənlik faktorlarına yönəlmək istədik. İzahedici qeydlərdə hazırkı şəraitdə Cəmiyyətin öz fəaliyyətinin fasiləsizliyini təmin etmək sahəsində əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olmadığı qeyd edilmişdir. Bu şəraitlə əlaqədar biz öz mülahizələrimizə dəyişikliklər etməmişik.

Maliyyə hesabatları üzrə rəhbərliyin və idarəetməyə məsul şəxslərin məsuliyyətləri

Rəhbərlik maliyyə hesabatlarının MHBS uyğun hazırlanmasına və ədalətli təqdimatına və elə bir daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır ki, rəhbərliyin fikrincə, bu sistem dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərdən azad olan maliyyə hesabatlarının hazırlanması üçün zəruridir.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Baş Direktor Cəmiyyətin maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditi üzrə auditorun məsuliyyətləri

Bizim məqsədlərimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar inamsızlıq nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.

- Cəmiyyətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtlə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük.

- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk.

- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Cəmiyyətin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatında maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrim auditor hesabatının tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.

• Biz Cəmiyyətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Biz həmçinin Cəmiyyətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat veririk ki, müstəqilliyə və müstəqilliyimə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimə dair müvafiq etik normalarına riayət etmişik.

Cəmiyyətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən biz cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə biz bu məsələ haqqında hesabatımızda məlumatın verilməməsini qərara almadığımız halda, biz bu məsələləri auditor hesabatında təsvir edirik.

Partnyor

Audit üzrə menecer:

**«Alfa Audit» QSC-nin
Direktoru:**



H.A. Bünyadov

N.İ. Ağayeva

V.M. Musayev

05 aprel 2024-cü il

Bakı, Azərbaycan Respublikası

«BAKI-PİVƏ» AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

31 DEKABR 2023-CÜ İL TARİXƏ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABATI
(MƏBLƏĞ AZƏRBAYCAN MANATI İLƏ İFADƏ OLUNMUŞDUR)

AKTİVLƏR	Qeydlər	31.12.2023	31.12.2022
Uzunmüddətli aktivlər			
Torpaq, tikili və avadanlıqlar		414,268.00	428,939.00
Uzunmüddətli debitor borcları		2,510,405.00	1,933,685.00
CƏMİ UZUNMÜDDƏTLİ AKTİVLƏR 8		2,924,673.00	2,362,624.00
Qısamüddətli aktivlər			
Qısamüddətli debitor borcu		576,720.00	576,720.00
Pul vəsaitləri və onların ekvivalentləri		129,722.00	331,557.00
Sair qısamüddətli aktivlər		1,641.00	1,634.00
CƏMİ QISAMÜDDƏTLİ AKTİVLƏR 9		708,083.00	909,911.00
CƏMİ AKTİVLƏR		3,632,756.00	3,272,535.00
KAPİTAL VƏ ÖHDƏLİKLƏR			
Kapital			
Ödənilmiş nominal ödənilmiş (səhmdar) kapitalı		2,471,400.00	2,471,400.00
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		458,591.00	451,513.00
CƏMİ KAPİTAL 10		2,929,991.00	2,922,913.00
Uzunmüddətli öhdəliklər			
Təxirə salınmış vergi öhdəliyi		33,042.00	32,227.00
CƏMİ UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR 11		33,042.00	32,227.00
Qısamüddətli öhdəliklər			
Vergi və sair məcburi öhdəliklər üzrə ödənişlər		300,386.00	212,232.00
Sair qısamüddətli öhdəliklər		369,337.00	105,163.00
CƏMİ QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR 12		669,723.00	317,395.00
CƏMİ ÖHDƏLİKLƏR		702,765.00	349,622.00
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		3,632,756.00	3,272,535.00

Antulis Alius

Baş direktor:

«BAKİ-PİVƏ» AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

31 DEKABR 2023-CÜ İL TARİXƏ MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA HESABAT
(MƏBLƏĞ AZƏRBAYCAN MANATI İLƏ İFADƏ OLUNMUŞDUR)

Əməliyyat gəlirləri	Qeydlər	31.12.2023	31.12.2022
Əsas əməliyyat gəlirləri		488,746.00	488,746.00
Sair əməliyyat gəlirləri		-	155,646.00
Cəmi gəlirlər	13	488,746.00	644,392.00
İnzibati xərclər	14	(124,764.00)	(124,518.00)
Vergiqoyulmadan əvvəl mənfəət (zərər) 15		363,982.00	519,874.00
Mənfəət vergisi		72,802.00	103,975.00
TV aktivi / öhdəliyi		(815.00)	(32,227.00)
Mənfəət vergisi vergi uçuğu üzrə		71,987.00	71,748.00
Hesabat dövründə xalis mənfəət (zərər)		291,180.00	415,899.00

Antulis Alius

Baş direktor:



«BAKİ-PİVƏ» AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

31 DEKABR 2023-CÜ İL TARİXƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT

(DOLA YI METOD)

(MƏBLƏĞ AZƏRBAYCAN MANATI ILƏ İFADƏ OLUNMUŞDUR)

Maddələrin adı	Qeyd	31.12.2023	31.12.2022
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Hesabat dövründə xalis mənfəət və ya zərər		291,179.00	415,899.00
Aşağıdakı maddələr üzrə düzəlişlər:			
Torpaq, tikili, avadanlıqlar üzrə amortizasiya xərcləri		14,671.00	(146,463.00)
Təxirə salınmış vergi aktivləri/öhdəliyi		815.00	32,227.00
Mənfəət Vergisi artım (azalma)		88,154.00	65,736.00
İnvestisiya fəaliyyəti və ya maliyələşdirmə üzrə fəaliyyətə aid olan digər maddələr		(284,101.00)	(135,875.00)
Dövriyyə kapitalındakı dəyişikliklərə qədər əməliyyat fəaliyyəti üzrə xalis pul vəsaitləri		110,718.00	231,524.00
Aşağıdakı maddələr üzrə baş verən dəyişikliklər:			
Müştərilərin debitor borclarının artması (azalması)		(576,720.00)	(245,347.00)
Sair qısamüddətli aktivlərin artması (azalması)		(6.00)	33,414.00
Sair öhdəliklərdə xalis artım (azalma)		264,174.00	101,787.00
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		(201,834.00)	121,378.00
Pul vəsaitləri və onların ekvivalentlərinin azalması (artması)		(201,834.000)	121,378.00
Bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği		331,557.00	210,179.00
Bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan qalığı		129,723.00	331,557.00

Antulis Alius

Baş direktor:



«BAKI-PIVƏ» AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

31 DEKABR 2023-CÜ İL TARİXƏ KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
(MƏBLƏĞ AZƏRBAYCAN MANATI ILƏ İFADƏ OLUNMUŞDUR)

	Qeyd	Nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət/(zərər)	Cəmi kapital
31.12. 2021-ci il tarixinə qalıq		2,471,400.00	171,488.00	2,642,888.00
Nizamnamə kapitalının artırılması		-	-	-
Hesabat dövründə xalis mənfəət(zərər)		-	415,899.00	415,899.00
Təsisçilər arasında kapitalın bölüşdürülməsi (elan edilmiş dividendlər)		-	(135,875.00)	(135,875.00)
31.12. 2022-ci il tarixinə qalıq	10	2,471,400.00	451,512.00	2,922,912.00
Hesabat dövründə xalis mənfəət(zərər)		-	291,179.00	291,179.00
Təsisçilər arasında kapitalın bölüşdürülməsi (elan edilmiş dividendlər)			(284,101.000)	(284,101.00)
31.12. 2023-cü il tarixinə qalıq	10	2,471,400.00	458,590.00	2,929,990.00

Antulis Alius

Baş direktor:

